

*Aypara Elçin qızı Həşimli,
Azərbaycan Dövlət Pedaqoji Universiteti*

TARİXİ HADİSƏLƏRİN ZAMANCA VƏ MƏKANCA LOKALLAŞDIRILMASI

*Aйпара Эльчин гызы Хашимли,
Азербайджанский Государственный Педагогический Университет*

ЛОКАЛИЗАЦИЯ ИСТОРИЧЕСКИХ СОБЫТИЙ ВО ВРЕМЕНИ И ПРОСТРАНСТВЕ

*Aypara Elchin Hashimli,
Azerbaijan State Pedagogical University*

LOCALIZATION OF HISTORICAL EVENTS IN TIME AND SPACE

Xülasə: Məqalədə əyani vasitələrdən – tarixi xəritələrdən, atlas xəritələrdən, sinxron cədvəllərdən və təsəvvürlərdən, xronologiyadan istifadə etməklə şagirdlərdə tarixi hadisələrin zaman və məkanca lokallaşdırılması məsələləri təhlil edilib ümumiləşdirilmişdir. Həmçinin tarixi biliklərin qarvanılmasında bu vasitələrin tətbiqinin böyük rola malik olması və s. başqa məsələlərə toxunulmuşdur.

Açar sözlər: *məkanca lokallaşdırma, zamanca lokallaşdırma, tarixi təsəvvür, tarixi hadisə, xronologiya, xəritə, sinxron cədvəl.*

Резюме: В статье анализируются и обобщаются вопросы локализации исторических событий во времени и пространстве у учащихся с помощью таких наглядных средств как исторические карты, карты-атласы, синхронные таблицы и изображения, а также хронология. Кроме того, отмечается большая роль в восприятии исторических знаний применение этих средств и т.п.

Ключевые слова: пространственная локализация, локализация во времени, исторические представления, историческое событие, хронология, карта, синхронная таблица.

Summary: The article analyzes and generalizes the issues of localization of historical events in time and space in students using visual aids – historical maps, atlas maps, synchronous tables and images, chronology. The great role of the application of these tools in the perception of historical knowledge and other issues were also touched upon.

Key words: *localization by space, localization by time, historical understand in , historical event, chronology, map, synchronous table.*

Tarixi hadisələr həm zaman, həm də məkan daxilində baş verir. Tarixi faktın xüsusiyyəti onun malik olduğu zaman daxilində müəyyən edilməsidir. Yalnız hadisələrin baş verdiyi vaxtı müəyyən etdikdən sonra, onların əvvəlki və sonrakı hadisələrlə əlaqəsini, səbəb və nəticələrini müəyyən etmək olar.

Tarixi təsvirlər tarixi faktların, hadisələrin, şəxsiyyətlərin xarici və ən ifadəli xüsusiyyətlərinin, zaman və məkanda lokallaşdırılmasının şagirdlərin şüurunda əks olunmasıdır. Tarixi baxışlar həmişə subyektivdir. Bu, tarixi gerçəkliliyin qarvanılmasının xüsusiyyətləri ilə əlaqədar-

dir. Tarixi konsepsiya, tarixi həqiqətlərin ən əhəmiyyətli, ümumiləşdirilmiş sistemləşdirilmiş xüsusiyyətlərinin şüurunda əks olunmasıdır, bir qayda olaraq, ilkin qarvayıشا görünməyən daxili mahiyyətlərini ortaya qoyur. Tarixi anlayışlar obyektividir. Bu, hər bir təhsilalan üçün təxminən eyni olmalıdır deməkdir. Tarixi biliklərin əsasını təşkil edən anlayışlardır. Tarixi biliklərə səbəb-nəticə əlaqələrinin qurulması, tarixi inkişaf qanunları və tarix elminin bilikləri daxildir. Buraya, şagirdlərin tarixi materiallarla işləmə yolları və onlardan işlərində istifadə etmə bacarı-

rıqları barədə məlumatlar da daxil edilə bilər. Başqa sözlə, bacarıq və bacarıqlarla əlaqədardır.

Şagirdlərdə tarixi hadisələrin baş verdiyi yer haqqında düzgün fikirlərin yaradılması hadisələrin vaxtında inkişafı ilə bağlı fikirlərin inkişafı üçün vacibdir. Şagirdlərin bir hadisənin necə baş verdiyini deyil, harada baş verdiyini də bilmələri çox vacibdir. Hadisələrin lokallaşdırılması xəritələr və sxematik planlardan istifadə etməklə baş verir. Şəkillər, izlər, fotosəkillər ərazini xarakterizə etmək üçün istifadə olunur.

Ərazi bütün tarixi hadisələr üçün meydandır və yer şəraitini çox vaxt hadisələrin konkret gedişini müəyyən edir. Bir çox tarixi hadisələr yalnız müəyyən coğrafi və ya məkan şərtləri ilə əlaqəli şəkildə öyrənilir. Tarixi öyrənərkən ərazinin təbiəti, iqlimi, çayların, göllərin və dənizlərin olması, rabitə yolları, faydalı qazıntılar və s. haqqında bir təsəvvürə sahib olmaq çox vacibdir. Tarixi hadisələrin müəyyən bir yerə aid edilməsi onların lokallaşdırılması (məhdudlaşdırılması) adlanır [1, s. 291]. Nəticədə lokallaşdırma əyani vasitələrin, xüsusilə tarix xəritələrinin köməyi ilə əldə edilir.

Tarix dərsində xəritə ilə iş coğrafi mühiti xarakterizə etmək üçün əsas metoddur. Coğrafi mühit cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi olub bu və ya digər ölkədə, bu və ya digər dövrdə tarixi prosesi sürətləndirərək, yaxud ləngidərək, onun inkişafına əhəmiyyətli təsir göstərir. Lakin bu təsirin dərəcəsi və xarakteri tarixən dəyişkəndir, yəni yekun etibarılə inkişafın müxtəlif pillələrində insanın fəaliyyəti nəticəsində dəyişilir.

Təhsil şəkilləri kimi digər əyani vəsaitlərdən fərqli olaraq xəritələr hadisələrin konkretləşdirilmiş vizual təsvirini təmin etmir, yalnız mücərrəd simvolik bir dil istifadə edərək yerzaman strukturlarını çoxaldır. Tarixi xəritə, dərəcə barmaqlığı istifadə edərək şərti olaraq coğrafi formada yerli tarixi əks etdirən əyani köməkdir. Xəritələr həm də müəyyən bir ərazidəki tarixi və coğrafi hadisələr haqqında bir məlumat mənbəyi, öyrənilən tarixi faktlar arasındakı əlaqələrin mənimsənilməsi və anlaşılması üçün duygu qaynağıdır və öyrənilən materialı ümumilaşdırıbmək, şagirdin biliklərini möhkəmləndirmək və yoxlamaq vasitəsi ola bilər. Buna görə xəritə hər dərsdə olmalıdır və dərsin mövzusuna uyğun olmalıdır. Xəritədə işin əsas məqsədi: ş-

girdlərə xəritəni oxumağı və anlaması öyrətmək, ondan lazımı məlumatları çıxarmadır [2, s. 33].

Dünyanın energetika və xammal ehtiyatlarının, neft mənbələrinin, dünya dəmir və dəniz yollarının coğrafi yerləşməsini hesaba almadan, imperializm dövründə dünyanın bölüşdürülməsi və yenidən bölüşdürülməsi uğrunda mübarizənin konkret tarixini başa düşmək olmaz. Tarix dərslərində hadisələrin gedişini xəritədə göstərmə, tarixi hadisələr haqqında müəllimin şəhri ilə müşayiət olunmalıdır. Dərslərdə xəritədən təkcə tarixi hadisələrin lokallaşdırılması, bu hadisələrin inkişaf etdiyi coğrafi mühit haqqında təsəvvür yaratmaq üçün istifadə edilmir, tarix materialın təhlili və ümumiləşdirilməsi gedişində istifadə olunan xəritə həm də tarixi hadisələri aydınlaşdırmaq işinə xidmət edir: Xəritə elə bir əyani vasitədir ki, o, tarix materialını başa düşməyə, tarixi hadisələrin gedişini anlamaya, tarixi əlaqələri, xüsusən səbəbiyyət əlaqələrini və qanuna uyğunluqları açıb göstərməyə kömək edir. Xəritə hətta tarixi öyrənməyin ilk pillələrində, öyrənilmiş materialın şagirdlər tərəfindən təhlil edilib ümumiləşdirilməsi işində kömək edir və şagirdləri tarixi inkişafın qanunauyğunluqlarını açıb göstərməyə yaxınlaşdırır. Tədris təcrübəsində dörd cür tarix xəritəsi vardır:

1. Bir ölkədəki və ya bir qrup ölkələrdəki tarixi hadisələri, tarixin inkişafının müəyyən dövründə onların vəziyyətini, mövqeyini əks etdirən ümumi xəritələr. Ümumi tarix xəritəsi bir növ tarixi prosesin “eninə” kəsiyini verir. Lakin bu qəbildən olan xəritələrdə də tarixi inkişafın dinamikasını əks etdirən ünsürlər vardır:

- 1) müəyyən müddət ərzindəki ərazi dəyişiklikləri;
- 2) hərbi əməliyyatların gedişini göstərən şərti işarələr;
- 3) ictimai hərəkatlarla əhatə olunmuş ərazilər.

2. İcmal xəritələri öyrənilən hadisənin inkişafındaki bir sıra ardıcıl cəhətləri, ən əvvəl, uzun dövr ərzində baş vermiş ərazi dəyişikliklərini əks etdirirlər.

3. Mövzu xəritələri tarixi prosesin ayrı-ayrı hadisələrinə və cəhətlərinə həsr olunmuşdur. Mövzu xəritəsində mövzuya aid olmayan işarə və təfərrüatları azlıq təşkil edir, o, öyrənilən hadisəni bütün təfsilatı ilə açıb göstərir, tarixi hadisə və faktları dərindən öyrənməyə imkan

verir. Dərsliklərin mətnindəki xəritələrin əksəriyyəti mövzu xəritələridir. Müəllim bu xəritələrdən əlavə, çap olunmuş divar mövzu xəritələrindən, qlobusdan, habelə əl ilə çəkilmiş mövzu xəritələrindən istifadə edə bilər.

4. Sxem xəritələri, yaxud xəritə-sxemlər mövzu xəritəsinin bir növüdür. Tarix dərslərində tarix xəritələrindən əlavə coğrafiya xəritələrindən də istifadə edilir [1, s. 296].

Şagirdləri tarixini öyrənəcəkləri ölkənin təbii şəraiti ilə tanış etmək üçün, həmçinin kiçik yaşlı məktəbliləri tarix xəritəsini başa düşməyə yaxınlaşdırmaq üçün fiziki-coğrafi icmal olan xəritələrdən istifadə etmək məqsədə uyğundur. Tarix dərsində xəritə ilə işin metodikası müvafiq şəkildə qurulmalı, şagirdlərdə tədqiqatçılıq bacarıq və vərdişləri yetişdirməlidir. Qeyd etmək lazımdır ki, xəritə hər bir tarix dərsində zəruri və məcburi vasitə olduğundan, öyrənilən dövrə uyğun gəlməli, mövzunun mahiyyətini özündə əks etdirməlidir. Sxem xəritələrlə metodiki işin təşkili şagirdlərdə müqayisə aparmaq bacarıqları yetişdirir, onlar hər bir dövrə aid xəritələri müqayisəli təhlil etməklə, tarixi zaman xəttində sərhədlərdə, dövlətin ərazilərində, həmçinin toponimlərdə olan dəyişiklikləri çözə bilirlər.

Yeni xəritə ilə tanış olmaq üsullarından biri şagirdlərin diqqətini onlara yaxşı tanış olan obyektlərə oriyentir kimi cəlb etmək, xəritə ilə sonrakı işdə bu obyektlərdən istifadə etməkdir. Şagirdlər tərəfindən tarix xəritəsinin başa düşülməsi üçün köhnə öyrənilmiş xəritədən yeni, sonrakı xəritəyə keçməyin düzgün metodikasının böyük əhəmiyyəti vardır. Şagirdlər müəllimin rəhbərliyi altında iki xəritəni müqayisə etdikdə, iki xəritənin (öyrənilmiş və yeni) müqayisəsi tarixi inkişafın ardıcılığını və hər dövrün əsas xüsusiyyətlərini izləməyə, fikrən, xəritənin birini digərinin üzərinə “qoyub” tarixi dəyişiklikləri: dövlət ərazisinin artmasını və ya azalmasını, şəhərləri və toponimik dəyişiklikləri müşayiət etmək imkanı qazanırlar.

Müəllimin şərhində, xəritədə göstərmək yolu ilə, lokallaşdırılan hər bir şey divardakı xəritədə göstərilməli və şagirdlər tərəfindən dərslikdəki və ya atlasdakı xəritədə izlənilməlidir. Şagirdlərdə xəritələrə bələd olmaq qabiliyyətinin inkişafına və möhkəmləndirilməsinə kömək edən inanılmış üsul eyni zamanda iki xəritə ilə işləməkdir: müəllim divardakı xəritədə göstərir,

şagirdlər isə dərslikdəki xəritəni izləyirlər, divardaki xəritədə adları onlara deyilmiş və göstərilmiş yerləri müəllimin göstərişi ilə öz xəritələrində tapırlar.

Tarix xəritəsinin üstünlüklerindən biri həm də onun dinamikliyidir. Fiziki-coğrafi xəritələrdə daha çox zahiri görkəmə, rənglərə və şərti işarələrə yer verildiyi halda, tarix xəritələrində baş vermiş tarixi hadisələrin inkişafında böyük rol oynamış mühitə və məkanə diqqət verilir.

Tarixin tədrisi metodikasında məkanca lokallaşma ilə yanaşı, zamanca lokallaşmaya da istinad edilir. Zamanca lokallaşma xronologiyadan başlayır; hər bir tarixi dövrün, hər tarixi prosesin və hadisənin özünün məntiqi ardıcılılığı, yəni xronologiyası mövcuddur.

Tarix biliklərinin onurğa sütunu kimi xronologianın rolu, şagirdlərin tarixi proseslərin dövrələşdirilməsini dərk etmələrində xüsusişə aydın şəkildə özünü göstərir. Əlbəttə ki, dövrləşdirmə ilk növbədə dövrlər arasındakı keyfiyyət fərqlərinin mənimsənilməsini tələb edir. Ancaq dövrləri məhdudlaşdırın xronoloji çərçivə haqqında möhkəm bir məlumat da lazımdır. Tarixi dövrlərin tarixləri xronoloji biliklərin əsas elementidir. Xronologianın tədqiqi şagirdlərdə tarixi həqiqətləri vaxtında lokallaşdırma ehtiyacını və vərdişlərini inkişaf etdirmək, aralarında müvəqqəti əlaqələr qurmaq üçün hazırlanmışdır.

Şagirdlərin tarixi zaman anlayışını formalaşdırır, tarixi dövrlərdə düşünmək, xronoloji biliklərinə əsaslanaraq düşünmək qabiliyyətini inkişaf etdirir. Bütün bunlar məktəb tarixi kurslarında xronoloji biliklərin öyrənilməsinin məzmunu və metodlarını müəyyənləşdirir. Beləliklə, xronologiya müxtəlif xalqların və dövlətlərin xronoloji sistemlərini və təqvimlərini öyrənən köməkçi bir tarixi fəndir. Tarixi hadisələrin tarixlərini təyin etməyə kömək edir (il, ay, gün), hansı hadisənin daha əvvəl, daha sonra hansı olduğunu və ya hər iki hadisənin eyni vaxtda (sinxron olaraq) baş verdiyini təyin etməyə kömək edir. Xronologiya tarixi hadisələrin müdədətini, tarixi proseslərin dövrələşdirilməsini, tarixi mənbələrin yaranma müddətini açıqlayır.

Vaxt haqqında təsəvvürlər tədricən V sinfdə tarix təlimi gedişində inkişaf etdirilir ki, bu zaman “boş” əsrlər hadisələrlə dolmağa başlayır, hadisələr isə xronoloji cəhətdən ardıcıl sıralara düzülür. Beləliklə, ibtidai sinfdə vətən

tarixi materialı üzərində tarixi vaxt haqqında, hadisələrin ardıcılılığı haqqında məktəblinin təsəvvürü inkişaf etdirilir, keçmiş haqqında təsəvvürlərə məlum xronoloji qayda daxil edilir. İlk öncə əsr və minillik haqqında şagirdlərin təsəvvür və anlayışlarını dəqiqləşdirmək lazımdır.

Xronologiyani mənimsəmək və uzaq keçmiş haqqında təsəvvürləri inkişaf etdirmək üçün vaxt lenti dərsdə tətbiq edilən mühüm vasitədir. Vaxt lentini müəllim və ya şagird asanlıqla düzəldə bilər. Lentin ağ tərəfində əsrlərin bölgüsü aparılır, sonra isə müəllimin rəhbərliyi ilə məktəblilər vaxt lentinin üzərində müxtəlif əsrlərin ən mühüm hadisələrinin tarixləri olan kiçik plakatları bərkidirlər və hər dəfə adı çəkilmiş hadisənin neçə il və ya əsr qabaq baş verdiyini hesablayırlar. Bu qayda ilə əsrlərin hesabını eramızın və ya eramızdan əvvəlki tarixin canlandırması ilə öyrənə bilərlər. Tarixin bu bölgüsü haqqında məktəblini məlumatlandırmaq vacib və məqsədə müvafiqdir [3, s. 227-231].

Əsrlərin alımlar tərəfindən qəbul edilmiş şərti hesablanması izah edərək, zaman məfhu-munu ifadə edən amilləri aydınlaşdırmaq zəruri-dir. Bu məqsəd ilə tarix dərsliklərində eramıza, həmçinin eramızdan əvvəlki tarix hesabına dair suallar, məsələlər və tapşırıqlar verilməsi mühüm metodiki işdir. VI sinifdə “Qədim dünya tarixi” kursu keçildiyi bütün müddətdə şagirdləri “əks” hesablamaya alışdırmaq lazımdır. Bunun üçün müxtəlif tarixi hesablamaları əks etdirən sualların verilməsi şərtidir. Məsələn, Hammurapinin (e.ə.1792-1750) 42 il davam edən padşahlığı nə vaxt qurtarmışdır? və s.

Müəllimin müntəzəm olaraq iş aparması-na baxmayaraq, məktəblilər hələ uzun müddət xronoloji səhvə yol verə bilərlər. Çünkü bu onlar üçün həqiqətən çətindir. Əvvəl tarix dərsliklərində bütün xronoloji materialı əhatə edən əsas və mühüm prinsip vaxt xətti hesab olunurdusa, yalnız xronologiya ilə işləmək çıxış cəhəti kimi qiymətləndirilirdi, sonradan şagirdləri xronoloji yaddaşlar vasitəsilə sinxron cədvəlin ən sadə formasından bütün kurs üzrə yekun xronoloji cədvəlin öyrənilməsinə və sinxron cədvəllərin müqayisəsinə doğru istiqamətləndirmək əsas meyar hesab olunur. Bunların hamısı xronologiyani dərk etmək, mənimsəmək vasitəsi olmaq etibarilə adı və mürəkkəb sinxron və xronoloji cədvəllerə keçməyə imkan verir.

Xronoloji tarixləri şüurlu surətdə möhkəmləndirməyin praktikada başqa üsulları da tətbiq edilir. Bu tarixi hadisələrin uzunluq müdətənin müəyyən edilməsi ilə ola bilər. Məsələn, XVI əsrə Səfəvilərlə Osmanlı dövləti arasında müharibə kiçik fasilələrlə neçə il davam etmişdir? Sonra müasir dövrdən başlayaraq illəri hesablamaq üsulu. Məsələn, Nizami Gəncəvi neçə il bundan əvvəl yaşamışdır? (1141-1209) və s.

Metodika xronologiyanın dərk olunaraq möhkəmləndirilməsinin müxtəlif üsullarını tövsiyə edir. Xronologiyani mənimsəmək nəinki tarixləri yadda saxlamaq, həm də tarixi hadisələrin ardıcılığını yaxşı təsəvvür etmək və onların arasındakı əlaqəni başa düşmək imkan verir. Buna görə də xronoloji materialın təkrarını tarixi əlaqələr üzrə aparmaq daha yaxşıdır. Məsələn, Almaniyada 1525-ci il kəndli müharibəsinə öyrənərkən, orta əsrlərdə hansı kəndli üsyanlarının şagirdlərə məlum olduğunu yada salmaq uyğun olar. Bunun üçün Fransada 1358, İngiltərədə 1371 və s. kəndli üsyanlarını və onlar haqqında bilgiləri xatırlatmaq lazımdır.

Zamanca lokallaşmanın digər növü sinxron təsəvvürlərin yaradılmasıdır ki, bu bir ölkədə iki eyni və ya oxşar tarixi hadisənin müqayisəsi, müxtəlif dövrlərdə və ya müxtəlif ölkələrdə baş vermiş eyni köklü, eyni əsaslı oxşar tarixi hadisələrin müqayisə edilməsi deməkdir. Zamanca lokallaşmanın əsas ünsürü zamanın geriye hesablanması - eradan əvvəlki dövrlərə aid olan tarixi hadisələrin müəyyənləşməsi zamanı tətbiq edilir. Zaman oxunun tətbiqi - eradan əvvəlki dövrdən bu günə qədər baş verən tarixi hadisələrin müvafiq şəkildə, dərsin məzmun və mahiyyətinə uyğun olaraq əsaslandırılması, zaman oxunda yerləşdirilməsidir.

Hadisələrin təqvimləri və sadə xronoloji cədvəllər nəinki tarixləri möhkəmləndirməyə, həm də öyrənilən hadisənin inkişafında əsas mərhələləri aşkar çıxarmağa kömək edirlər.

Sinxron cədvəl ayrı-ayrı ölkələrin tarixin-də olan hadisələrin və ya ictimai həyatın müxtəlif cəhətlərinə aid təzahürlərin baş verməsinin eyni vaxta təsadüf etməsini əks etdirir. Sinxron cədvəllər müxtəlif ölkələrin tarixində olan hadisələr arasında əlaqələrin yaranmasını anlamağa, şagirdlərin tarixi prosesin ümumi qanuna uyğunluqlarını və ayrı-ayrı ölkələrin inkişaf xüsusiyyətlərini dərk etməsinə kömək edir [4, s. 289].

Metodistlər göstərirlər ki, konkret tarixi təsəvvürlər, tarixi anlayışların təşəkkül tapmasının əsasıdır. Doğrudur, məktəblinin hafızəsində həkk olunmuş keçmişin obraz və mənzərələrinin dairəsi genişləndikcə və məzmunu zənginləşdikcə onların nəticəsində xülasə edilmiş anlayışlar sistemi daha da məzmunlu və çevik olur. Tipik obraz – bu, ümumi anlayışdan hərçənd fərqli olsa da, həm də ümumiləşdirmədir, hadisə və ya şəxsin bütöv surəti – bu ümumi qanuna uyğunluqların açılıb göstərilməsindən fərqli olsa da, həmçinin tarix elminin nəticəsidir [1, s.186].

Tarixi hadisələrin həm zaman, həm də məkanca lokallaşdırılmasında tarixi perspektivin məzmununa bunlar aid edilir:

1. Zamanın məğzini göstərmək;
2. Hadisələri xronoloji ardıcılıqla sıralamaq;
3. Hadisələri formalaşdırın şəxslərin rolunu müəyyənləşdirmək;
4. Müəyyən bir hadisə ilə əlaqədar fərdi və ya qrup motivasiyasını müəyyənləşdirmək;
5. Tarixi vizual təsəvvür etmək;
6. Xüsusi hadisələri ya yaxın, ya da uzaq keçmişdəki eyni təbiətli digər hadisələrlə əlaqələndirmək;
7. Xüsusi tarixi hadisələrin və vəziyyətlərin uzunmüddətli nəticələrini müəyyənləşdirmək [5, s. 46].

Tarixi təsəvvürlərin təşəkkülü ilə yanaşı tarixi təsəvvürleri yaratmaq sahəsindəki işin öz müstəqil idrak və təhlil əhəmiyyəti vardır. K.D. Uşinskinin dediyi kimi "Daha çox bilik əldə etdikcə və bu xam materialı daha yaxşı işlədikcə, idrak daha çox inkişaf edir və daha da güclü olur. Tarixi keçmişin hadisələri bilavasitə hiss qavrayış cismi kimi şagirdlərə təqdim oluna bilməz, onlar təkrar olunmur və təzələnmirlər" [6, s. 79].

Şagirdlərdə konkret tarixi təsəvvürlər, hər şeydən əvvəl müəllimin canlı nitqinin köməyi ilə, tarix materialının müəllim tərəfindən parlaq surətdə izah edilməsi yolu ilə yaradılır. Hər bir tarix müəllimi bilir ki, tarixi hadisələr haqqında təkcə bir şifahi təsvirin köməyi ilə dəqiq və mü-kəmmət tarixi təsəvvürlər təmin etmək necə çətindir. Ona görə də həm aşağı siniflərdə, həm də

yuxarı siniflərdə tarix dərslərində müəllim elə natiq olmalıdır ki, onun tarixi hadisələr haqqında verdiyi məlumatlar şagirdlərdə olan konkret tarixi təsəvvürlərin zəmini üzərində qurulmuş olsun. Bu da müəllimin şərhi zamanı konkretləşdirmənin müxtəlif vasitə və üsullarının köməyi ilə əldə edilir. Tarixi keçmiş haqqında şagirdlərdə canlı təsəvvürlər aşağıdakı metodların köməyi ilə yaradılır:

- 1) müəllimin canlı nitqi, onun təsirli nəql etməsi;
- 2) konkretləşdirmənin müxtəlif vasitə və üsulları ilə əsaslandırılmış şəkilli təsvir, aydın xarakteristika ilə;
- 3) təsviri və maddi əyani vasitələrin tətbiqi vasitəsilə;
- 4) bədii ədəbiyyatdan istifadə edilməsi yolu ilə [7, s. 49].

Şagirdlərdə keçmiş haqqında təsəvvür yaratmaq işi təkcə tarix dərsi ilə məhdudlaşdırır. O, sinifdən kənar işlə də geniş surətdə həyata keçirilməlidir.

Nəticə olaraq deyə bilərik ki, şagirdlərdə tarixi hadisələri təşəkkül etdirməyin yolu - müxtəlif əyani vasitələrlə həmin tarixi hadisə haqqında təsəvvür yaratmaqdan və onları həm zaman, həm də məkanca hüdudlaşdırmaqdan ibarətdir. Belə olan halda uğurlu nəticənin əldə olunması qaçılmazdır. Bunun nəticəsində şagirdlərdə tədqiqatçılıq bacarıq və vərdişləri formalaşdırılır, onlar tarixi hadisələri zaman daxiliində təsəvvür etməyi, həmçinin bu və ya digər hadisənin nə vaxt baş verdiyini, konkret gedisiyi və s. müəyyən edə bilirlər.

Problemin elmi yeniliyi: Tarix hadisələrin zamanca və məkanca lokallaşdırılması yollarının araşdırılması, müəyyənləşdirilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması problemin elmi yeniliyini təşkil edir.

Problemin praktik əhəmiyyəti: Tarixi proseslərin zamanca və məkanca lokallaşdırılması şagirdlərdə aydın təsəvvürün yaranması, təfəkkürlerinin daha da inkişaf etməsi və özlərinin bilik yaratmayı baxımından əhəmiyyətlidir.

Problemin aktuallığı: Tarixi zaman və tarixi məkan anlayışlarının qrup və cütlərlə iş formalarından istifadə edərək formalaşdırılması xüsusi aktuallıq kəsb edir.

Ədəbiyyat

1. Əmirov M.M. Tam orta məktəbdə tarixin fəal/interaktiv təlimi metodikası: Ali məktəblərin tarix fakültəsi tələbələri üçün dərs vəsaiti. Bakı, 2011.
2. Довгялло М. С., Козик Л. А. Методика преподавания истории. Минск, 2018.
3. Ağayev S. Orta təhsilin vəzifəsi // Bakı Dövlət Universitetinin xəbərləri (humanitar elmlər seriyası), 2008, № 2, s. 227-231
4. Müəllim hazırlığının və orta təhsilin perspektivləri. Bakı, 2005.
5. Singh Y.K., Teaching of History. Modern Methods. Modified Syllabus of Indian Universities. Training Institute, Colleges Recognized by National Council of Teacher Education. New Delhi, 2008.
6. Məmmədova M. S., Tarixin tədrisinin aktual problemləri: Dərs vəsaiti. Bakı, 2015.
7. Veysova Z., Fəal təlim metodlarına giriş kursu. Bakı, 2004.

E-mail: h.aypara921@gmail.com
Rəyçilər: tarix.ü.elm.dok., dos. **S.M.Seyidova**
ped.ü.fəls.dok. **D.M. Musayev**

Redaksiyaya daxil olunub: 27.01.2021